

## CƏDVƏL A 1 - MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min manatla)

Mənfəət və zərər maddələri		İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1		2.00
<b>1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>1</b>	<b>46,291.31</b>
a) Kreditlər üzrə faizlər, cəmi	1a	44,037.55
a1) Mədən çıxarma sənayesi	1a1	216.72
a1.1) Xam neft, təbii qaz, daş kömür və digər yanacaq növlərinin hasilatı	1a1_1	46.51
a1.2) Metal filizlərinin hasilatı	1a1_2	35.34
a1.3) Mədənçıxarma sənayesinin digər sahələri (karxana və s)	1a1_3	134.87
a2) Emal sənayesi, cəmi	1a2	4,150.42
a2.1) İçki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı	1a2_1	938.02
a2.2) Toxuculuq və tikiş sənayesi	1a2_2	392.11
a2.3) Dəri emalı, dəridən məmulatlar və ayaqqabı istehsalı	1a2_3	14.10
a2.4) Mebel, ağac məmulatlarının (pəncərə, qapı və s) istehsalı	1a2_4	239.35
a2.5) Sellüloz- kağız istehsalı və poliqrafiya fəaliyyəti	1a2_5	8.15
a2.6) Neft məhsullarının istehsalı	1a2_6	138.70
a2.7) Kimya sənayesi	1a2_7	89.09
a2.8) Rezin və plastmas məmulatların istehsalı	1a2_8	172.65
a2.9) Digər qeyri - metal mineral məhsulların istehsalı	1a2_9	257.15
a2.10) Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı	1a2_10	57.91
a2.11) Maşın və avadanlıqların istehsalı	1a2_11	1,076.46
a2.12) Elektrik maşınları və elektrik avadanlıqlarının istehsalı	1a2_12	599.93
a2.13) Nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı	1a2_13	30.07
a2.14) Emal sənayesinin digər sahələri	1a2_14	136.73
a3) Elektrik enerjisi və Qazın istehsalı	1a3	-
a4) Sənayenin digər sahələri	1a4	92.65
a5) Kənd təsərrüfatı, cəmi	1a5	2,135.86
a5.1) Kənd təsərrüfatı, ovçuluq və bu sahədə xidmətlərin göstərilməsi	1a5_1	1,470.48
a5.2) Meşə təsərrüfatı və bu sahədə xidmətlərin göstərilməsi	1a5_2	20.99
a5.3) Balıqçılıq, balıq təsərrüfatı və bununla əlaqədar xidmətlər	1a5_3	18.89
a5.4) Digərləri	1a5_4	625.50
a6) Tikinti sahəsi, cəmi	1a6	2,610.12
a6.1) Yaşayış sahələrin tikintisi	1a6_1	2,334.86
a6.2) Qeyri-yaşayış sahələrin tikintisi	1a6_2	92.72
a6.3) Yol, körpü tikintisi	1a6_3	11.13
a6.4) Digər tikintilər	1a6_4	171.41
a7) Nəqliyyat, cəmi	1a7	353.76
a7.1) Quru yol nəqliyyatlarının fəaliyyəti	1a7_1	223.45
a7.2) Su nəqliyyatının fəaliyyəti	1a7_2	69.79
a7.3) Hava nəqliyyatı fəaliyyəti	1a7_3	2.74
a7.4) Köməkçi və əlavə nəqliyyat fəaliyyəti	1a7_4	16.31
a7.5) Digərləri	1a7_5	41.47
a8) İnformasiya və Rabitə	1a8	128.53

a9) Ticarət sahəsinə kredit, cəmi	1a9	13,390.67
a9.1) Tikinti materialları və santexnika malları üzrə ixtisaslaşan	1a9_1	451.14
a9.2) Avtomobil ticarəti üzrə ixtisaslaşan	1a9_2	1,301.51
a9.3) Elektrotexnika və məişət texnikası üzrə ixtisaslaşan	1a9_3	251.98
a9.4) Yeyinti, geyim və gündəlik məişət malları üzrə ixtisaslaşan	1a9_4	5,334.21
a9.5) Digərləri	1a9_5	6,051.83
a10) Digər qeyri-istehsal və xidmət sahələri	1a10	4,220.27
a11) İctimai Təşkilatlara	1a11	-
a12) Mərkəzi idarəetmə orqanlarına və bələdiyyələrə verilmiş kreditlər	1a12	-
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1a13	16,738.55
a13.1) Yaşayış sahəsinin alınmasına	1a13_1	1,957.73
a13.2) Yaşayış sahəsinin tikintisi və təmirinə	1a13_2	9,321.79
a13.3) Avtomobil alınmasına	1a13_3	4,258.74
a13.4) Məişət avadanlıqlarının alınmasına	1a13_4	374.98
a13.5) Kredit kartları	1a13_5	435.45
a13.6) Digər	1a13_6	389.86
a14) Digər kreditlər	1a14	-
b) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1b	-
c) digər maliyyə institutlarına kreditlər	1c	923.26
d) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	1d	-
e) banklarda depozitlər	1e	300.68
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	1f	-
g) REPO/əks REPO əməliyyatları üzrə	1g	-
h) ödəniş müddətinədək saxlanılan qiymətli kağızlar üzrə	1h	-
i) ticarət qiymətli kağızları üzrə	1i	308.60
j) faizli nostro hesablar üzrə	1j	695.74
k) digər faiz gəliri növləri	1k	25.48
<b>2. Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>2</b>	<b>17,706.95</b>
a) depozitlər üzrə faizlər, cəmi	2a	13,346.15
a1) fiziki şəxslərin tələbli depozitlər	2a1	-
a2) hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	2a2	-
a3) fiziki şəxslərin müddətli depozitləri	2a3	11,854.47
a4) hüquqi şəxslərin müddətli depozitləri	2a4	1,491.68
b) AMB-nin kreditləri	2b	1,024.85
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	2c	-
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	2d	325.44
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	2e	692.21
f) bankların depozitləri	2f	52.84
g) digər maliyyə institutlarının depozitləri	2g	614.76
h) faizli lora hesablar üzrə	2h	-
i) REPO/əks REPO əməliyyatları üzrə	2i	-
j) mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	2j	-
k) bələdiyyələrin depozitləri və kreditləri	2k	-
l) bank tərəfindən alınmış ipoteka kreditləri	2l	-

m) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	2m	1,525.67
n) faizlərlə bağlı digər xərclər	2n	125.03
<b>3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 2)</b>	<b>3</b>	<b>28,584.36</b>
<b>4. Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>4</b>	<b>5,194.36</b>
a) hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri	4a	1,241.20
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	4b	2,435.43
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4b1	2,225.12
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	4b2	210.31
c) digər xidmət növlərindən komisiyon gəliri	4c	1,497.33
d) qiymətli kağızların satışı üzrə gəlir (zərər)	4d	-
e) təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	4e	-
e1) icmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərində (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsdirsə) iştirakdan gəlir	4e1	-
e2) icmallaşmamış digər təsərrüfat cəmiyyətlərində (50%-dən az) iştirakdan gəlir	4e2	-
f) qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə gəlirlər (zərər)	4f	-
g) digər qeyri-faiz gəlir növləri	4g	20.40
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>5</b>	<b>11,609.90</b>
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	5a	4,531.39
a1) əmək haqqı	5a1	3,664.92
a2) mükafatlar	5a2	3.51
a3) kompensasiya və müavinətlərin digər növləri	5a3	60.14
a4) sosial təminat xərcləri	5a4	728.26
a5) məşğulluq fonduna ayırmalar	5a5	74.56
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	5b	3,023.33
b1) icarə haqları	5b1	1,304.20
b2) köhnəlmə (amortizasiya)	5b2	1,067.52
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	5b3	116.35
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	5b4	535.26
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	5c	778.62
d) digər qeyri-faiz xərclərinin sair növləri	5d	3,276.56
<b>6. Əməliyyat mənfəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)</b>	<b>6</b>	<b>22,168.82</b>
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi	7	16,535.39
a) kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar	7a	17,404.02
b) investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar	7b	-
c) bank işində istifadə olunmayan əsas vəsaitlər üzrə ehtiyata ayırmalar	7c	-
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	7d	- 868.63
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	7e	-
<b>8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)</b>	<b>8</b>	<b>5,633.43</b>
<b>9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc), cəmi</b>	<b>9</b>	<b>-</b>
a) daşınmaz əmlakın satışından gəlir (xərc)	9a	-
b) sair gəlir (xərc)	9b	-

<b>10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çıx) sətir 9)</b>	<b>10</b>	5,633.43
<b>11. Mənfəətdən vergilər</b>	<b>11</b>	-
<b>12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)</b>	<b>12</b>	<b>5,633.43</b>
13.Elan olunmuş dividendlər, məbləğ	13	-